



XƏZƏR UNİVERSİTETİNDƏ GƏNC RƏSSAMLARIN SƏRGİSİ

Yanvarın 29-da Xəzər Universiteti, "Vienna Art Center" və "Yves Rocher" Fransa şirkətinin birgə dəstəyi, "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Xəzər Universitetinin "Neftçilər" korpusunda 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət "Kompromis" adlı sərgi açıldı. Sərginin məqsədi gənc rəssamların istedadını nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq idi.

Sərginin açılış mərasimində Xəzər Universitetinin əməkdaşları, tələbələri, "Dünya" məktəbinin şagirdləri, əsərləri sərgidə nümayiş etdirilən rəssamlar, rəssamlar ittifaqının nümayəndələri, millət vəkili, xarici ölkələrin Azərbaycandakı səfirləri – Heydər Şivə Qubeyşi əl-Barrak (İraq), Mixal Labenda (Polşa), Rafael Harpas (İsrail), Silvia Mayer-Kaybiç (Avstriya), bir sıra səfirliklərin nümayəndələri və digər qonaqlar iştirak etdirdilər.

(Ardı səh. 15-də)





**“ƏLİLLİYİ OLAN
İNSANLARIN
AZƏRBAYCANIN ALİ TƏHSİL
MÜƏSSİSƏLƏRİNƏ
İNTEQRASIYASININ
TƏMƏLİNİN QOYULMASI”
ADLI TEMPUS LAYİHƏSİ İLƏ
ƏLAQƏDAR İLK TƏDBİR
KEÇİRİLDİ**

Yanvarın 23-24-də Xəzər Universitetində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı Tempus layihəsi (“The Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan”-(ESFIDIP) 543649-TEMPUS-1-2013-1-AZ-TEMPUS-JPGR) ilə əlaqədar ilk görüş keçirildi.

Layihənin əsas məqsədi Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasını sürətləndirmək və bu sahədə Avropa təcrübəsini universitetlərdə tətbiq etməkdir. Layihənin Avropa tərəfdaş təşkilatlarına Qraz Universiteti (Avstriya), Makedoniya Universiteti (Yunanıstan), Lodz Universiteti (Polşa), European Human Consultancy təşkilatı (Hollandiya), yerli tərəfdaş təşkilatlarına - Xəzər Universiteti (koordinator), Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Əlil Təşkilatları İttifaqı daxildir.

Görüşün ilk günündə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı tədbiri giriş sözü ilə açaraq, layihə və onun ölkə üçün əhəmiyyəti haqqında qısa məlumat verdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri İskəndər Mustafayev layihə ilə əlaqədar Xəzər Universitetini koordinator kimi təbrik etdi və nazirliyin layihənin gələcək fəaliyyətlərinə dəstək olacağını vurğuladı. Milli Tempus Ofisinin rəhbəri Pərviz Bağirov “Erasmus Plus”un yeni imkanları barədə məlumat verdi.





Layihənin koordinatoru Leyla Niyazova layihə barədə ətraflı təqdimat verdi, layihənin komanda üzvü Elnurə Əzizova layihənin idarə edilməsi və tərəfdaşların rolu haqqında danışdı və AB tərəfdaşları bu sahədə təcrübələrini bölüşdülər.

Görüşün ilk günü Bakı Biznes Mərkəzində "Şam Bulvar" restoranında təşkil olunan ziyafətlə başa çatdı. Ziyafətdə Yunanıstan Respublikasının Azərbaycandakı səfiri Dimitrios G. Tsoungas, Azərbaycanda BMT-nin Uşaq Fondunun (YUNİSEF) nümayəndəsi Mark Herevard, BMT-nin Rezi-dent Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezi-dent Nümayəndəsi Antonius Bernardus, layihə tərəfdaşları və Xəzər Universitetinin layihə üzrə komandası iştirak etdilər.

Görüşün ikinci günü yerli tərəfdaş universitetlərin nümayəndələri öz universitetləri haqqında məlumat verdilər. Psixologiya departamentinin koordinatoru Ülkər İsayeva Xəzər Universitetini təqdim etdi, əlillik hüquqları üzrə ekspert Elnur Eyvazov Azərbaycanda əlillərin vəziyyəti haqqında danışdı. Görüşün yekun hissəsi layihənin gələcək fəaliyyəti ilə bağlı müzakirələrə həsr olundu.

Tədbir Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadiqovanın rəhbərliyi altında universitetin Kamera ansamblının konsert proqramı və "Balıq Evi"ndə şam yeməyi ilə başa çatdı.



Yanvarın 21-də Türkiyənin və dünyanın məşhur arxeoloqlarından sayılan, İstanbul Universitetinin təqaüddə olan professoru Mehmet Özdoğan, İstanbul Texniki Universitetinin dosenti, arxeoloq Zeynep Eres və onları müşayiət edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Xəzər Universitetində universitetin təsisçisi, Direktorlar və Qəyrumlar Şurasının sədri professor Hamlet İsxanlı ilə görüşdülər. Görüşdə elm və təhsil məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli də görüşdə iştirak edirdi.



SERQEY YESENİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ - BƏDİİ KOMPOZISIYA

Fevralın 14-də Azərbaycan Yaradıcılıq Fondunda böyük rus şairi Serqey Yeseninə həsr olunmuş ədəbi-bədii kompozisiyadan ibarət tədbir keçirildi. Tədbiri fondun İdarə Heyəti sədrinin birinci müavini, əməkdar mədəniyyət işçisi, bədii qiraət ustası Rafiq Kaşanlı açaraq, Maksim Qorkinin Yesenin haqqında xatirəsini söylədi.

Xəzər Universitetinin əməkdaşı, pedaqogika üzrə fəlsəfə doktoru, Yesenin yaradıcılığının tədqiqatçısı İsxan İsxanlı "Yesenin yaradıcılığında Bakı dövrü" mövzusunda məruzə etdi. Məruzə slaydların nümayişi ilə müşayiət olundu.

Məruzə ətrafında müzakirələr oldu. BDU-nun professoru, filologiya elmləri doktoru Əmirxan Xəlilov, Slayyan Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qalina Şipulina, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Müzeyinin direktoru, sənətsünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova və digərləri öz çıxışlarında Yesenin yaradıcılığının Bakı dövründən və müxtəlif cəhətlərindən bəhs etdilər. Müzakirələr zamanı İ. İsxanlı sualları cavablandırdı.

Tədbirdə, həmçinin, İ. İsxanlının "Şeir gülüstanının təkrar olunmuş çiçəyi Serqey Yesenin" və "Незадаром ему мигнули очи. Есенин в Баку" kitablarının, Q. Şipulinanın beşcildlik "Словарь языка Есенина" lüğətinin təqdimatı keçirildi. Əməkdar jurnalist Əlirza Balayev öz çıxışında həmin kitabların yese-nişünaslığa dəyərli töhfə olduğunu qeyd etdi.

Bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşov pianoda Yeseninə həsr etdiyi musiqini, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova Yesenin şeirinə bəstələnmiş mahnını ifa etdilər.





Yanvarın 21-də Xəzər Universitetinin “Elm və Sənət Məclisi”nin 61-ci məşğələsi keçirildi. Məşğələnin açılışından öncə universitetin təsisçisi, Direktorlar və Qəyyımlar Şurasının sədri professor Hamlet İsxanlı yanvarın 17-də dünyasını dəyişmiş tarix elmləri doktoru, Türk Tarix Qurumunun üzvü, əməkdar elm xadimi, professor Süleyman Əliyərli haqqında qonaqlara məlumat verdi və onun xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra H.İsaxanlı Türkiyənin və dünyanın məşhur arxeoloqlarından sayılan professor Mehmet Özdoğanı və dosent Zeynep Eresi məclis iştirakçılarına təqdim etdi. M.Özdoğanın Neolit dövrünün qazıntıları, Z. Eresin isə arxeoloji qazıntıların mühafizəsi haqqında məruzələri maraqla dinləndi.

Məruzə ətrafında müzakirələr aparıldı. Müzakirələrdə Nəcəf Müseyibli, Maisə Rəhimova, Ceyhun Eminli, Fərhad Quliyev, İlyas Babayev (AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu), Firuzə Muradova (Tarix-Etnoqrafiya Muzeyi), Faiq Ələkbərov (AMEA-nın Fəlsəfə İnstitutu), Roza Arazova (Xəzər Universiteti) Solmaz Tohidi (AMEA-nın Şərqşünaslıq İnstitutu), dilşünas alim Firudin Cəlilov və digərləri çıxış etdilər. Sonda H.İsaxanlı türkiyəli alimlər və qonaqlara maraqlı çıxışlar və müzakirələr üçün təşəkkürünü bildirdi. "Elm və Sənət Məclisi"nin iştirakçıları adından Z. Eresə gül dəstəsi təqdim edildi, xatirə şəkilləri çəkildi.





TÜRKİYƏNİN ERCİYƏS UNİVERSİTETİ VƏ XƏZƏR UNİVERSİTETİ
BAKIDA BEYNƏLXALQ SİMPOZİUM KEÇİRƏCƏKLƏR



Yanvarın 21-24-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaخانlının sədrliyi ilə bu il mayın 26-28-də Türkiyənin Erciyəs Universiteti ilə birlikdə keçirilməsi planlaşdırılan "XXI əsrin pəncərəsindən mədəniyyət və kimlik" mövzusunda Beynəlxalq simpoziumun Təşkilat Komitəsinin (TK) ilk geniş iclası keçirildi. İclasda TK-nın Erciyəs Universitetindən olan üzvləri – professor Sevinc Üçgül, dosent Ali Küçükler, Erdem Erinc və Xəzər Universitetindən dosent Vurğun Əyyub, dosent Elza Səmədova, Əlövsət Əmirbəyli, İsaخان İsaخانlı, Lyudmila Sotova, Raziyə İsayeva, Ülkar İsayeva, Zülfüyyə Sadıqova, Baba Bayramlı, Muxtar Hacızadə, Elnurə Əzizova, Cabir Məmmədli və digərləri iştirak etdilər. H. İsaخانlı TK-nın Türkiyədən və Azərbaycandan olan üzvlərini salamlayaraq, simpoziumun əhəmiyyətindən danışdı və nəzərə çatdırdı ki, iki universitet arasında imzalan-

mış protokola uyğun olaraq ilk dəfə iki ölkənin aparıcı universitetləri arasında belə bir mötəbər elmi tədbirin Bakı şəhərində keçirilməsi qərarlaşdırılmışdır.

İclasda Erciyəs Universiteti tərəfindən hazırlanmış simpoziumun WEB saytı nümayiş etdirildi. TK-nın üzvləri görülən işlərlə tanış oldular, dünyanın müxtəlif ölkələrindən TK-ya daxil olan tezislər nəzərdən keçirildi. TK-nın üzvləri 3 gün ərzində simpoziumun keçirilməsi ilə bağlı bütün təşkilati məsələləri müzakirə etdilər və təxmini büdcəsini müəyyənləşdirdilər. Qərara alındı ki, hər bir tərəf üzərinə götürdüyü işləri həyata keçirərkən digər tərəfi məlumatlandırсын və TK-nın Türkiyədən olan üzvləri simpoziumdan 3 gün əvvəl bir daha Bakı şəhərində toplaşsınlar.

(*Simpozium haqqında ətraflı məlumat:*
<http://www.culture-identity.com/>)





Yanvarın 30-da Xəzər Universitetində "Xəzər Xəbər" jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayevin 70 illik yubileyi keçirildi. İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli yubiley tədbirini açaraq, Ə. Balayevin həyat və yaradıcılığı haqqında danışmaq üçün sözü universitetin Qəbul və tələbə şöbəsinin müdiri İsxan İsxanlıya verdi. İ. İsxanlı yubilyarın həyat və fəaliyyəti haqqında geniş məlumat verərək, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsxanlı tərəfindən imzalanan təbrik məktubunu oxudu. H.İsxanlı mərasimdə çıxış edərək, Ə. Balayevin universitet mətbuatındakı fəaliyyətini yüksək qiymətləndirdi, təbrik mək-

tubunu, universitet kollektivi adından xatirə hədiyyəsini və gül dəstəsini ona təqdim etdi. (*Təbrik məktubu jurnalın 14-cü səhifəsində dərc olunur*)

İdarəetmə və tələbə işləri üzrə prorektor, professor Rafiq Əhmədov, Humanitar və sosial elmlər fakültəsinin dekanı dosent Cabir Xəlilov və digər əməkdaşlar Ə. Balayevin fəaliyyətinin müxtəlif cəhətlərindən danışdılar, yubilyarı ürəkdən təbrik etdilər. Mərasim Musiqi və incəsənət departamentinin müdiri Zülfiyə Sadıqovanın rəhbərliyi ilə konsert proqramı ilə müşayiət olundu.

Sonda Ə. Balayev çıxış edərək, mərasimin təşkilinə görə universitet rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirdi.

Baker Hughes şirkətinin universitetlərlə əlaqə şöbəsinin koordinatoru Katerina Mişina və sahə mühəndisi Kəmalə Cəfərova fevralın 17-də Xəzər Universitetində İdarəetmə və tələbə işləri üzrə prorektor Rafiq Əhmədov, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Hassan Niknafs, Neft mühəndisliyi departamentinin müdiri Qəşəm Zeynalov və Elektronika, telekommunikasiya və radiomühəndislik departamentinin müdiri Nuru Səfərov ilə görüşmüşlər.

Görüşdə Baker Hughes şirkətinin nümayəndələrinə Xəzər Universitetində neft və qaz sənayesi ilə əlaqədar müxtəlif mühəndislik sahələrində aparılan kadr hazırlığı prosesi barəsində geniş məlumat verilmiş və onlar bu sahədə yaradılmış laboratoriyalarla tanış olmuşlar. Sonra onlar Xəzər Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin üçüncü və dördüncü kurs tələbələri üçün şirkətin fəaliyyəti, neft və qaz sahəsində prioritet istiqamətləri və məzunlar üçün iş imkanları barəsində təqdimat keçirmişlər.

BAKER HUGHES ŞİRKƏTİNİN TƏQDİMATI





ALİ MƏKTƏBLƏRİN DÜNYA ÜZRƏ YENİ REYTINGİ

Son bir neçə ildə dünyada universitetlərin reytinginin müəyyənəşdirilməsi sahəsində çalışan nüfuzlu təşkilatların reyting cədvəllərində Xəzər Universiteti ardıcıl olaraq yer alır. Dünyada universitetlərin reytinginin müəyyənəşdirilməsi sahəsində tanınmış qurumlardan biri "QS" təşkilatıdır. "QS" reyting cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim-tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi, ali məktəbin təhsil prosesini nə dərəcədə səmərəli aparması kimi meyarlara görə

formalaşdırılır.

"QS" təşkilatının 2014-cü ilin fevral ayı üçün müəyyənəşdirdiyi Dünya Reyting Cədvəlində də Xəzər Universiteti yüksək liqada (651-670-ci yerlər) yer almışdır. Azərbaycandan daha bir ali məktəb – Qafqaz Universiteti bu liqada yerləşmişdir.

"QS" təşkilatının son reyting cədvəli haqqında ətraflı məlumat:

www.topuniversities.com/university-rankings/world-university-rankings/2013 linkində.

Webometrics 2014-cü il üçün elektron arxivlərin reytingini açıqlamışdır. Bu il reyting cədvəlində dünyanın ən yaxşı 1746 elektron arxivi yer alıb. Xəzər Universiteti Elektron Arxivi 1149-cu yerdədir. Son illərdə olduğu kimi, bu il də Xəzər Universiteti Elektron Arxivi Azərbaycanda və Cənubi Qafqazda 1-ci yerə çıxıb. Daha ətraflı məlumat: <http://repositories.webometrics.info/en/Europe/Azerbaijan> linkində.

Arxivdə yüzlərlə arxivləşmiş məlumatlar var və demək olar ki, onların hamısı tam mətnli və sərbəst əldə oluna biləndir. Arxivdəki məlumatlara elmi məqalələr, dərsliklər, tezis və dissertasiyalar, təqdimatlar və s. daxildir.

Xəzər Universiteti Elektron Arxivi:
<http://dspace.khazar.org> linkində.





TƏLƏBƏLƏRİMİZ MÜVƏFFƏQİYYƏTLƏ MAGİSTR İŞİ MÜDAFİƏ ETDİLƏR

Yanvarın 28-də universitetdə təşkil olunmuş Müdafiə komissiyasında Humanitar və sosial elmlər fakültəsinin tələbələri – Bənövşə Qarağözovanın “XVII əsr ingilis ədəbiyyatında bədii nəsrin təkamülü”, Günay Vəliyevanın “Cefri Çoserin əsərlərinin Con Drayden ədəbi yaradıcılığına təsiri” və Aynurə Hüseynovanın “Historical English Borrowings” (“İngilis dilində alınma sözlərin tarixi”) mövzularında magistr dissertasiyalarının müdafiəsi keçirildi.

Hər üç işin elmi rəhbəri universitetin Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyevdir. Magistrantların elmi işləri komissiya üzvləri tərəfindən yüksək qiymətləndirildi.

Yanvarın 29-31- də Xəzər Universiteti, “Vienna Art Center” və “Yves Rocher” Fransa şirkətinin birgə dəstəyi, “Dirçəliş” Gənclərin Sosial Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Xəzər Universitetinin “Neftçilər” korpusunda Azərbaycan gənc rəssamlarının əsərlərindən ibarət “Kompromis” adlı sərgi təşkil olunmuşdu. Həmin sərgi ilə əlaqədar Naxçıvan Dövlət Televiziyasının çəkilişinə bu linkdə baxa bilərsiniz:

<http://www.youtube.com/watch?v=cNVqfOnV14Q>

“KOMPRMİS”

NAXÇIVAN DÖVLƏT TELEVİZİYASINDA



“KİTAB KLUBU”NUN NÖVBƏTİ TƏDBİRİ



Xəzər Universiteti tələbələrinin təşkil etdiyi “Kitab klubu”nun növbəti tədbiri yazıçı Varis Yolçuyevin yaradıcılığına həsr olunmuşdu. Tədbirdə tələbələr onun “Sonuncu ölən ümidlərdir” adlı əsəri ilə bağlı mülahizələrini söyləmiş, yaradıcılıq sirləri, yazıçı və həyat məsələləri ilə bağlı müəllifə suallar vermişlər. Yazıçının suallara ver-

diyi cavabları, bədii yaradıcılıq problemləri, yazıçı-oxucu münasibətləri, yazı prosesinin özəllikləri haqqında fikirlərini tələbələr maraqla qarşılamişlar.

Müzakirələrdə universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov da iştirak etmişdir. Sonda yazıçı tələbələrə hədiyyə etdiyi kitablarını imzalamışdır.



“HƏMKARLARLA DÜZGÜN ÜNSİYYƏT QURMA BACARIĞI”

Xəzər Universitetinin İnsan resursları departamentinin universitetin işçi heyəti üçün təşkil etdiyi silsilə treninqlərin davamı olaraq fevralın 4-də və 6-da “Həmkarlarla düzgün ünsiyyət qurma bacarığı” mövzusunda təlim keçirilmişdir. Təlimi İnsan resursları departamentinin direktoru, psixoloq Ülkər İsayeva aparmışdır. Təlim zamanı iştirakçılar test vasitəsilə mövzu ilə əlaqədar mülahizələrini bildirmişlər.

TÜRKİYƏLİ MÜTƏXƏSSİSLƏR TARİX VƏ ARXEOLÖGIYA DEPARTAMENTİNDƏ

Yanvarın 21-də Türkiyənin məşhur arxeoloqu, İstanbul Universitetinin təqaüddə olan professoru Mehmet Özdoğan və xanımı İstanbul Texniki Universitetinin əməkdaşı, memar dosent Zeynep Eres və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin qonağı oldular. Səmimi söhbət zamanı qonaqlar departamentin fəaliyyəti ilə yaxından tanış oldular. Onlar, həmçinin Təhsil fakültəsinin tarix və coğrafiya ixtisası üzrə təhsil alan ikinci kurs tələbələri ilə də görüşdülər və tələbələri maraqlandıran suallara ətraflı cavab verdilər. Sonda xatirə şəkilləri çəkildi.



BREMEN UNİVERSİTETİNİN NÜMAYƏNDƏLƏRİ "XƏZƏR"DƏ

Fevralın 10-da Almaniyanın Bremen Tətbiqi Elmlər Universitetinin (Bremen University of Applied Sciences) idarəetmə üzrə direktoru Ramon Spiecker və kurs koordinatoru Regine Hink, həmin universitetin keçmiş tələbələri Əbülfəz Abdullayev və Elimdar Bayramov Xəzər Universitetində olub, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı ilə görüş-

dülər. Xəzər Universitetinin akademik işlər üzrə prorektoru Məhəmməd Nuriyev və Beynəlxalq əlaqələr üzrə prorektoru Fərda Əsədov, Beynəlxalq əlaqələr üzrə prorekturun assistenti Həvvəxanım Qurbanova da görüşdə iştirak edirdilər.

Görüşdə Xəzər Universiteti ilə Bremen Tətbiqi Elmlər Universiteti arasında qarşılıqlı iş perspektivləri müzakirə olundu.



XEYRIYYƏ

TƏDBİRİ



Fevralın 13- də Xəzər Universitetinin Neftçilər və Mərkəz (İqtisadiyyat və menecment fakültəsi) kampuslarında Tələbə Məclisinin təşkilatçılığı ilə talassemiya xəstəliyindən əziyyət çəkən 5 yaşlı Ağazadə Fərid Vüqar oğluna maddi yardım göstərmək məqsədilə xeyriyyə tədbiri keçirildi. Tədbirdə universitetin əməkdaşları və tələbələri, valideynlər iştirak etdilər. Universitet tələbələrinin evdə hazırladıqları un məmulatlarının satışından əldə edilən vəsait Fərid Ağazadənin valideynlərinə təqdim olundu.





“DÜNYA” MƏKTƏBİ



“Xəzər Xəbər” dərgisinin “Dünya” məktəbi üçün əlavəsi



“Dünya” məktəbi Azərbaycanda analoqu olmayan ümumi təhsil verən tam orta məktəbdir. Burada intellektual, kulturoloji, aksioloji keyfiyyətlərə yiyələnmiş müasir gənclər yetişdirilir. Məktəbdə hökm sürən intizama, davranış normalarına riayət mədəniyyəti, öyrənci azadlığı, müstəqilliyi və təşəbbüskarlığı, xeyriyyəçilik, humanizm, əxlaqi-mənəvi dəyərlərin təcəssümü öyrənciləri ləyaqətli Vətən övladı kimi hazırlayırsa, İBO dünya sistemində təhsil, beynəlxalq hüquq və imtiyazlar bərabərliyi onları dünyanın ən inkişaf etmiş ölkələrində təhsil ala, işləyə bilən dünya insanına çevirir.

Mən deyərdim ki, “Dünya” məktəbi Xəzər Universitetinin dünyaya baxış pəncərəsi, çıxış qapısıdır...

Professor Əjdər AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri

ŞAĞİRDLƏRİN BACARIQ VƏ YARADICILIQ QABİLİYYƏTLƏRİNİN INKİŞAFINA DİQQƏT

"Dünya" məktəbində şagirdlərin bacarıq və yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün müntəzəm olaraq bir-birindən maraqlı tədbirlər keçirilir. Yanvarın 16-da 5b sinfi tərəfindən keçirilən təqdimat və yarış da bu tip yadda qalan tədbirlərdən biri oldu.

Yarışın sualları dərsləyə əsasən qurulsun da, cavablar ətrafında mübahisəli anlar yaşandı. Əvvəlcə 5b sinfinin şagirdləri Yusif Nuri və Qəmbər İskəndərlinin hazırladıkları “Bizim tələbatlarımız” mövzusu ölkəmizin iqtisadiyyatının inkişafı, dövlət büdcəsinə gələn gəlirlər və xərclənən sahələr haqqında idi. Sonra həmin sinfin şagirdləri Gülarə Hüseynova, Nəzrin Əliyeva, Aysə Nadirova və Günay Həsənovanın hazırladıkları “Sosial qruplar” mövzusu da şagirdlər tərəfindən böyük maraqla dinləndi. Uşaqlar nəsil, tayfa, xalqların yaranma tarixi və onlara xas olan xüsusiyyətləri geniş izah etdilər.

Bütün dünyaya sülh, əmin-əmanlıq arzulayan şagirdlər tədbiri “Ata yurd” marşı ilə tamamladılar.

Səadət Məmmədova,
5b sinif rəhbəri, biologiya müəllimi

ELMI - METODİKİ MƏCLİSİN NÖVBƏTİ İCLASI

Yanvar ayının 17-də "Dünya" məktəbində Elmi-Metodik Məclisin növbəti iclası keçirildi. İclası məktəbin direktoru Mərufə Mədətli giriş sözü ilə açaraq, müzakirə olunacaq məsələlərdən söz açdı. İclasda I yarımilin nəticələri və həyata keçiriləcək işlər haqqında məsələlər müzakirə olundu. Məktəbin direktor müavinləri Çiçək Qaracayeva və Aləmzər Cabbarova I yarımilin nəticələri haqqında geniş məlumat verərək, gələcək planlardan da söz açdılar. İclas diskussiya şəraitində yekunlaşdı.



VƏTƏNPƏRVƏRLİK TƏRBIYƏSİNƏ HƏSR OLUNMUŞ AY

“Dünya” məktəbində yanvar ayı bütünlüklə şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına həsr olunub desək, səhv etmərik. Ayın ilk günlərindən məktəbdə bir sıra tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Şagirdləri vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə etmək məqsədilə bu mövzularda sinif saatları keçirildi: “Vətən və vətəndaşlıq”; “Məktəblilərin vətən qarşısında vəzifəsi”; “Torpaqdan pay olmaz”; “Qəhrəmanlar unudulmur”.

Eyni zamanda, şagirdlər artıq ayın əvvəlindən Şəhidlər Xiyabanını ziyarətə başladılar. Məktəb üzrə “Onlar vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuşlar” mövzusunda inşa yazı müsabiqəsi keçirildi və şəhidlərin xatirəsinə həsr olunan idman yarışları təşkil edildi. Şagird Birliyinin köməyi ilə I, II, III, IV siniflərdə Dövlət rəmzlərinin öyrənilməsi vəziyyəti ilə tanış olmaq məqsədilə, V, VI, VII, VIII siniflərdə isə “Vətəni qorumağın vacibliyi və vətəni qorumağa özünü hazır bilirsənmi?” mövzusunda sorgular keçirildi. Məktəbin akt zalında tarix müəllimləri ilə şagirdlərin birgə hazırladıkları slayd göstərildi, 20 yanvar faciəsinə münasibət bildiren referatlar oxundu.

Məktəblilər topladıqları məlumatlar əsasında fotostendlər də hazırlamağı unutmamışdılar. Yanvarın 20-də gün ərzində məktəbin foyesində həzin musiqilər səsləndirildi, “MƏKTƏB TV”-də 20 yanvar hadisələrinə həsr olunmuş görüntülər nümayiş etdirildi.

*Mədinə Karahan,
“Dünya” məktəbinin müəllimi*





"DÜNYA" MƏKTƏBİNDƏ İNGİLİS DİLİ ÜZRƏ BİRİLLİK TƏLİM KURSU BAŞA ÇATDI

Xəbər verdiyimiz kimi, "Dünya" məktəbi Bakı şəhərində yerləşən qaçqın və məcburi köçkün məktəblərində ingilis dili fənninin tədrisinin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulmasında ingilis dili müəllimlərinə yardım etmək məqsədilə "Ümumtəhsil məktəblərində ingilis dili tədrisinin təkmilləşdirilməsi yolları" mövzusunda təlim kursu təşkil etmişdi. Kurs 1 il müddətində, ayda 1 dəfə olmaqla nəzərdə tutulmuşdu. Yanvar ayının 29-da kursun son təlimi keçirildi. Təlimi "Dünya" məktəbinin müəllimi Leyla Məmmədova apardı. Təlim maraqla dinlənildi. Xatırladaq ki, kursda "Dünya" məktəbinin ingilis dili müəllimləri ilə yanaşı, bir sıra xarici ölkələrin mütəxəssisləri də təlim keçmişlər.

Təlimin son günü "Dünya" məktəbinin direktoru və eyni zamanda layihənin rəhbəri Mərifət Mədətli Şuşa, Kəlbəcər, Ağdam, Füzuli və Cəbrayıl rayonları məktəblərinin kursu bitirmiş 22 nəfər ingilis dili müəlliminə sertifikat təqdim etdi. Müəllimlər maraqlı kursun təşkilinə görə "Dünya" məktəbinin rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildirdilər.





İKİNCİ İB FORUM: YARAT VƏ ÖYRƏT

Fevral ayının 8 də Xəzər Universiteti "Dünya" məktəbi ikinci İB Forumu keçirdi. Forumda Bakıdan və Sumqayıtdan müxtəlif məktəblər iştirak etdilər. Forumun məqsədi təhsilimizin bugünkü vəziyyəti və gələcəyi ilə bağlı fikirləri müzakirə etmək idi. Forumda iştirak edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı beynəlxalq təhsilin əhəmiyyətindən danışdı və "Dünya" məktəbinin Azərbaycanın tam orta təhsil müəssisələri arasında özünəməxsus yer tutduğunu qeyd etdi. Müəllim və şagirdlər müxtəlif bölmələrdə öz çıxışlarını təqdim etdilər.

"XXI əsr" Ümumtəhsil Mərkəzinin müəllimləri Gülşən Səmədova, Nigar Cahangirova və şagirdi Könül Bayramova, Bakı Britaniya məktəbinin müəllimi Ələkbər Ələkbərov, "Dünya" məktəbinin müəllimləri Ramilə Əzizova, Əminə İbrahimova, İB 1 və İB 2 siniflərinin şagirdləri Anar İsmayılov, Vüqar Cavadov, Tükək Əhmədova, Fəridə Fərəcova, Toğrul Məmmədov, Rüstəm Həsənov, Esmiralda Şirinova, Sima Cabbarova, Aydan Nəsimova və Fatimə Xəlilovanın çıxışları maraqla qarşılandı.

Forum öz işini uğurla başa çatdırdı.

*Rəna Həsənova,
"Dünya" Məktəbi İB koordinatoru*

